

# Lüksemburqda ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik üzrə Ümumi Komitəsinin iclasında Azərbaycan və Ermənistən nümayəndə heyətləri arasında qızgrün debatlar gedir

Lüksemburqda ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik üzrə Ümumi Komitəsinin iclası davam edir. İrlandiyalı deputat Alan Farrellin "Təhlükəsizliyin möhkəmləndirilməsi namine davamlı inkişafa kömək: parlamentarilərin rolü" mövzusunda məruzəsində dondurulmuş münaqişələr məsələsinə toxunuldu. Gözlənildiyi kimi, bu məruzədən sonra təklif olunmuş yekun qətnaməyə düzəllişlər barəsində kəskin debatlar başlanıb.

AZERTAC xəbər verir ki, çıxış üçün söz alan Ermənistən deputatı Hayk Koncoryan yenə "köhnə val" işə salaraq dedi ki, ayrıca götürülmüş hər bir münaqişənin özünməxsus cəhətləri var, Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi guya "insan haqları" sahəsinə aiddir. Koncoryan iclas iştirakçılarını daha da çəşidirməyə, onları "heyətləndirməye" çalışaraq bəyan edib ki, Azərbaycan özü ATƏT-ə daxil olarkən xalqların təyini-müqəddərat hüququnu tanıyıb. Lakin bu halda Koncoryan bir məsələni dəqiqləşdirməyi unutdu ki, Bakı bunu heç vaxt gizlətməyib: bəli, Azərbaycan xalqların təyini-müqəddərat hüququnu tanıyor və həmişə tanıyıb, amma Azərbaycan beynəlxalq hü-

ququn bu prinsipini erməni "nəzəriyyəcılərin" yozmağa çalışdığı kimi təhrif olunmuş interpretasiyada deyil, 1975-ci il Helsinki Yekun Aktində təsbit olunduğu kimi tanır.

Erməni nümayəndədən sonra çıxış üçün söz almış ATƏT PA-nın vitse-prezidenti, Azərbaycan Milli Məclisinin deputati Azay Quliyev məruzəçinin bir faktı etiraf etməsinə görə ona təşəkkürünü bildirdi ki, bütün ATƏT məkanındaki dondurulmuş münaqişələrin, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ regionunun və ona bitişik yeddi rayonun işgal edilməsi ilə əlaqədar münaqişənin nizamlanması regionda davamlı sabitliyin, təhlükəsizliyin və sülhün zəruri şərtidir. O, məruzəçinin bu mövqeyini dəstəklədiyi bilirdi ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və ATƏT PA-nın bəyannaməleri Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hüquqi baza yaradır. A.Quliyev, eyni zamanda komitə üzvlərini qətnamə layihəsinin ilkin variantını dəstəkləməyə və Ermənistən nümayəndə heyətinin təklif etdiyi düzəllişləri rədd etməyə çağırırdı. Deputat bu çağırışını əsaslandırmak üçün ATƏT-in 1992-ci il tarixli qərarına istinad et-



di. Həmin sənəddə bu münaqişə mehz "Azərbaycanın Dağlıq Qarabağ regionunda və onun ətrafında münaqişə" adlandırılıb. A.Quliyev xatırlatdı ki, 1992-ci ilin mayından etibarən bu münaqişə Ermənistən silahlı qüvvələrinin Azərbaycan ərazisində tammiqyaslı müdaxiləsinə və nəinki Dağlıq Qarabağ regionunun özünün, həm de ona bitişik yeddi rayonun işgalinə çevrilib və hər rayonun işgalindən sonra BMT Təhlükəsizlik Şurası bir-birinin ardınca qətnamələr qəbul edib, lakin Yerevan bu qətnamələrin heç birinə mə-

həl qoymayıb. Azərbaycanlı siyasetçi dedi: "Beləliklə, həmin qətnamələrdən sonra biz Ermənistən tərəfindən bu regionun hüdudlarından kənarda işgal edilmiş əraziləri dənəzərə alaraq həmin münaqişəni yalnız "Dağlıq Qarabağ münaqişəsi" adlandırma biləmərik".

A.Quliyev çıxışının sonunda xatırlatdı ki, beynəlxalq birləşmələr Dağlıq Qarabağ regionunu və ona bitişik yeddi rayonu Azərbaycanın tərkib hissəsi kimi tanır, qeyri-qanuni işgal isə suverenliyin və yurisdiksiyanın dəyişməsinə səbəb olmur.

Deputat Ani Samsonyan özünün dolaşıq və rabitəsiz çıxışında BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin relevantliyini şübhə altına almağa çalışdı və nədənsə belə "qərara aldı" ki, beynəlxalq birləşmələr Dağlıq Qarabağda oyuncuq rejimi guya "münaqişənin bərabərhüquqlu tərəfi" kimi tanı'yıb.

Deputat Tahir Mirkişili erməni həmkarının çıxışına cavab olaraq xatırlatdı ki, insan haqları, ilk növbədə, iki icmadan ibarət Dağlıq Qarabağ regionunun sakinlərinə aiddir. Bu sakinlərin bir qismi etnik principə görə öz doğma yurdlarından qovulması səbəbindən kənarda yaşa mağaya məcbur olub. T.Mirkişili komitə üzvlərini qətnamə layihəsini ilkin formada dəstəkləməyə çağırırdı.

Debatların sonunda çıxış edən Mariya Karapetyan da öz həmvətənləri kimi, Ermənistən-Azərbaycan münaqişəsini digər dondurulmuş münaqişələrdən fərqləndirməyə və onu hansısa "unikal" keys hesab etməyə çağırırdı və həmkarlarından Ermənistən təklif etdiyi düzəllişlə dəstəkləmələrini xahiş etdi.

Komitənin iclası bu gün öz işini davam etdirəcək və debatlar da davam edəcək.